

UOT-339.5; 339.56

*Elvin Vahid oğlu ƏLİRZAYEV
i.f.d., dosent, Dövlət Gömrük Komitəsinin Akademiyası,
kafedra müdürü;*

*Təbriz Abdulla oğlu YADİGAROV
i.f.d. AMEA-nın İqtisadiyyat İnstitutu, elmi işçi*

İDXALA TƏLƏB FUNKSIYASI VƏ ONA TƏSİR EDƏN AMİLLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə

Məqalədə məcmu tələb funksiyası üzrə idxala tələbin qiymətləndirilməsində istifadə edilən müxtəlif metodikalar, eyni tipli tariflərin ekvivalent rifah dərəcəsinin idxala marjinal tələbatdan asılılığı, real ÜDM ilə qiymət indeksi arasındaki asılılıq, eyni zamanda gömrük rüsumları və ƏDV üzrə bündə daxil olmaları, orta tarif və qeyri-tarif dərəcəsi, ƏDV dərəcəsi, gömrük ödənişlərinin ümumi tarifi təhlil edilmişdir. Həmçinin, idxala tələb funksiyasına əsasən, gəlirdən, real istehlak xərclərindən və milli valyutanın alıcılıq qabiliyyətindən asılılığına uyğun olaraq, idxalın nominal həcmində real istehlak xərclərinin və gəlirlərinin, sənaye istehsalının, gömrük rüsumlarının, idxal üzrə ƏDV-nin və idxal üzrə ümumi ödənişlərin təsiri E-views program paketinin tətbiqi ilə araşdırılmışdır. Qiymətləndirilmiş və Azərbaycanda idxalin nominal həcminin 2025-ci ilədək proqnoz qiymətləri verilmişdir.

Açar sözlər: idxalat, gömrük rüsumları, tarif dərəcəsi, bündə gəlirləri, qiymət indeksi, korrelyasiya - regressiya təhlili, valyuta məzənnəsi.

Giriş

Dünya ölkələri arasındaki ticarət əlaqələri müxtəlif amillərin, o cümlədən ölkələr arasındaki siyasi-iqtisadi münasibətlər, tariflər, malların qiymət və keyfiyyəti, gömrük rüsumları və s. təsiri altında dəyişir. Qeyd etmək lazımdır ki, ölkələr arasındaki iqtisadi münasibətlərə hər bir ölkənin yerləşdiyi coğrafi məkanından asılı olaraq, beynəlxalq nəqliyyat marşrutları, ölkələrarası məsəfələr də aktiv şəkildə təsir göstərir. Bütün bunlarla yanaşı, ölkələrarası münasibətlərin müxtəlifliyi, ölkədaxili vəziyyət, istehsal səviyyəsi, istehsal amilləri arasında fərqlər və s. ölkələrin mütləq, müqayisəli və rəqabətqabiliyyətli üstünlüklerinin müəyyən edilməsinə şərait yaradır. Bu səbəblə, müəyyən bir ölkənin, o cümlədən Azərbaycan Respublikası üçün bu amillərdən daha optimalının seçilmesi xarici ticarətin inkişafı və idarə edilməsində mühüm rol oynayacaq.

Idxala tələb və onun daxili bazardan asılılığı

Ticarətin məhdudlaşdırma dərəcəsinin qiymətləndirilməsində əsas problemlərdən biri siyasi amillədir. Ticarətin məhdudlaşdırılması prosesi ilk növbədə, bütün ölkələr üzrə ticarət prosesinə təsir edən siyasətlə bağlıdır. Qeyd etmək lazımdır ki, tarif və qeyri-tarif tədbirlərinin kəmiyyətə qiymətləndirilərək ümumi məhdudiyətləri müəyyən etmək olduqca çətindir. Hər bir ölkədə idxal və ixrac olunan məhsullar müxtəlif olduğundan, idxal və ixracə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri nəzərə almaq və ölkədə ticarət üzrə ümumi məhdudiyətlərin dərəcəsini hesablamaq üçün böyük səy tələb edilir.

Birinci problemi həll etmək üçün bəzi tədqiqatçılar tarif və qeyri-tarif məhdudiyətləri üçün müəyyən hadlər qoymuşlar. Bu əsas BFV-də də istifadə edilir.

İkinci problemi həll etmək üçün adətən 5000-dən çox müxtəlif əmtəələrə müxtəlif üsullarla tətbiq olunan tariflər, ümumi tarifa göstirilir. Lakin, qeyd etmək lazımdır ki, bu metodlardan heç birinin nəzəri əsası yoxdur. Belə ki, tarif olduqca yüksək, idxalin həcmi aşağı, idxal olunacaq həmin mallara tələb isə yüksək ola bilər. Digər tərəfdən isə, tarif aşağı, lakin bu məhsula tələbatın az

olması səbəbi ilə idxal həcmi də aşağı ola bilər. Hər iki halda, idxalda məcmu tarif eyni olacaqdır. Ticarət məhdudiyyətləri baxımından idxal birinci halda daha da məhdudlaşdırılmış olacaqdır.

J.Anderson və P.Nieri (1996) tərəfindən təklif edilən "Eynitipli tariflərin ekvivalent rifah dərəcəsi"nin (The Welfare-Equivalent Uniform Tariff) əsas mənası ümumiləşdirilmiş tarif tətbiq etməklə real galır və ya rifah səviyyəsinin təmin olunmasının saxlanmasıdır [2].

Eyni tipli tariflərin ekvivalent rifah dərəcəsindən istifadə edərək, son illərdə Azərbaycanda ticarət məhdudiyyətlərinin səviyyəsini qiymətləndirmək olar. Bu cür tarif dərəcəsi aşağıdakı kimi hesablanır:

$$\tau^A = (\sum_i^n \omega_i \times \tau_i^2)^{1/2} \quad (1)$$

Burada, $\omega_i = \frac{(\pi_i^*)^2 \times \beta_i}{\sum_i^n (\pi_i^*)^2 \times \beta_i}$, β_i – idxal məhsullarına tələbin elasitiyyəti, π_i^* – i məhsulunun dünən qiymətiidir.

Yuxarıda qeyd edildiyi kimi, orta tarif dərəcəsindən fərqli olaraq, eynitipli tariflərin ekvivalent rifah dərəcəsi (τ^A) idxal dərəcəsindən deyil, idxala marjinal tələbatdan asılıdır. Buna görə, eynitipli tariflərin ekvivalent rifah dərəcəsinin hesablanmasıdan əvvəl, idxal məhsullarına tələbin elasitiyyəti (β_i) hesablanmalıdır. Idxal məhsullarına tələbin elasitiyyətinin hesablanması "i" məhsulu üçün idxal tələbi funksiyasının yaradılmasını tələb edir [9].

Ölkədə daxili bazarın qorunması məqsədi ilə tarif və qeyri-tarif dərəcələrinin məhdudiyətlərinin optimal səviyyəsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün müəyyən mal qrupları üçün bu cür məhdudlaşdırıcı tədbirlərin "optimal" həddinin hesablanması və xüsusi mal kodları üçün "optimal" limit məhdudiyətinin hesablanması tələb edilir. Bütün bu səviyyələrdə qiymətləndirmə zamanı müvafiq olaraq tələb və təklif funksiyası ümumi idxal, məhsul qruplarına görə idxal və xüsusi məhsul kodu üzrə qurulmalıdır. Bu məqsədlə Azərbaycan Respublikası iqtisadiyyatında tələb və təklif üzrə aşağıdakı cədvəldə verilmiş dinamikaya nəzər salaq [13].


Cədvəl 1
Azərbaycan Respublikasında qiymət indeksleri, ÜDM-in real və nominal həcmi, manatın məzənnəsi və ümumi təklif dinamikası (bazis ili 1999 = 100)

İllər	Qiymət indeksi	Əhalinin gəlirləri (mln. \$)	Əhalinin real gəlirləri (mln. man.)	ÜDM (mln. ABŞ dolları)	ÜDM (cari qiymətlərlə mln. man.)	Real ÜDM (mln. man.)	Real ÜDM (mln. ABŞ dolları)	Valyuta məzənnəsi /man
1999	100,0	-	-	4583,7	3775,1	3775,1	4583,7	0,8236
2000	101,8	4523,134	4047,30	3975,74	5272,8	4718,1	4634,7	5179,6
2001	103,3	4618,92	4301,60	4164,18	5707,7	5315,6	5145,8	5525,4
2002	106,2	5162,107	5018,60	4725,61	6235,9	6062,5	5708,6	5871,8
2003	108,6	5842,089	5738,10	5283,70	7276,0	7146,5	6580,6	6699,8
2004	115,8	6711,204	6595,10	5695,25	8680,4	8530,2	7366,3	7496,0
2005	127,0	8524,791	8063,60	6349,29	13238,7	12522,5	9860,2	10424,2
2006	137,5	11415,38	10198,50	7417,09	20983,0	18746,2	13633,6	15260,4
2007	160,4	16965,62	14558,20	9076,18	33050,3	28360,5	17681,1	20604,9
2008	193,8	25237,83	20735,40	10699,38	48852,5	40137,2	20710,6	25207,7
2009	196,7	28121,31	22601,10	11490,14	44297,0	35601,5	18099,4	22520,1
2010	207,9	31905,06	25607,00	12316,98	52909,3	42465,0	20425,7	25449,4
2011	224,4	38653,41	30524,60	13602,76	65951,6	52082,0	23209,4	29390,2
2012	226,8	44258,53	34769,50	15330,47	69683,9	54743,7	24137,4	30724,8
2013	232,3	47880,18	37562,00	16169,61	74164,4	58182,0	25045,0	31926,1
2014	235,5	50321,52	39472,20	16761,02	75234,7	59014,1	25059,1	31946,8
2015	245,0	40682,97	41744,80	17038,69	52996,8	54380,0	22195,9	21631,3
2016	275,3	28444,83	45395,10	16489,32	37862,8	60425,2	21948,9	13753,3
2017	310,8	28564,81	49162,89	15818,18	40750,1	70135,0	22566,0	13111,4

Mənbə: ARDSK-nın məlumatlarına əsasən müəllif tərəfindən hazırlanmışdır.

Azərbaycan Respublikasında ÜDM-in real həcmi (ümumi tələb funksiyası) əsasən neft və qaz sektorundan daha çox asılı olduğundan, dünya qiymətlərinin dəyişməsi real ÜDM-in həcmindən daha çox təsir göstərir. Cədvəldən göründüyü kimi, Azərbaycan Respublikası üçün 1999-2017-ci il dövrünü qiymət indeksinin və ÜDM-in kəskin dəyişməsi dövrü kimi qiymətləndirmək olar. Ona görə də həmin dövr AD/AS modelində daha çox keçid dövrünə uyğun gelir. Aşağıdakı qrafiklərdə, Azərbaycan Respublikası üzrə məcmu tələb funksiyası göstərilmişdir.

Qrafik 1



Mənbə: ARDSK-nin məlumatlarına əsasən MS Excel-də müəllif tərəfindən hazırlanmışdır.

Qrafikdən göründüyü kimi real ÜDM-lə qiymət indeksi arasında xətti asılılıqla ($y = 0,0021x + 105,92$) ifadə olunan yüksək korrelyasiya əlaqəsi ($R^2 = 0,65$) vardır və qiymət indeksinin dəyişməsi real ÜDM-in dəyişməsinə birbaşa təsir edir.

Qeyd etmək lazımdır ki, məcmu tələb funksiyası üzrə idxala tələbin qiymətləndirilməsində də müxtəlif metodikalardan istifadə edilir. Əsasən bəzi tədqiqatlarda [2] məcmu tələbin idxala görə, bəzilərində isə [5] bəzi əmtəə qrupları üzrə hesablanması müəyyən edilmişdir. Bütün bu tədqiqatların son nəticəsinə görə, idxala dəyişməsi qiymətlə müqayisədə, gəlinin səviyyəsinə daha yüksək dərəcədə təsir edir. Idxala məcmu tələb funksiyası Hindistanda D.Dulta və U.Nasir tərəfindən ekonometrik olaraq araşdırıllarkən, idxala məcmu tələbin idxlə və real ÜDM-in nisbi qiymətləri arasındaki kointeqrasiya əlaqələrindən ibarət olduğu müəyyən edilmişdir.

Qeyd etmək lazımdır ki, idxala məcmu tələb funksiyasının təyin edilməsində tətbiq edilən əksər metodologiyalarda əsasən idxlə qiyməti (WP_{it}), daxili bazarda qiymət dəyişmələri (DP_{it}) və adambaşına düşən galır ($Income_{it}$) göstəriciləri tədqiq edilir. Lakin, bu göstəricilərdən fərqli olaraq idxala məcmu tələb funksiyası həmçinin real istehlakın həcmindən (C_{it}), idxlə vergiləri, o cümlədən idxlə rüsumları (CD_{it}), ƏDV (VAD_{it}), ümumi ödənişlər (ACD_{it}) və xarici ticarətin liberallıq səviyyəsindən (XT_{it}) də əsaslı şəkildə asılıdır. Lakin, başlıca əsas məsələ ayrıca əmtəə qrupu üzrə tələbin idxala son dərəcəsinin səviyyəsidir. Bu məqsədlə i-ci əmtəə qrupunun t ilində tələb funksiyasını aşağıdakı kimi ifadə etmək olar:

$$IM_{it} = F(C_{it}, income_{it}, \frac{DP_{it}}{WP_{it}}, CD_{it}, VAD_{it}, ACD_{it}, XT_{it}) \quad (2)$$

Azərbaycan Respublikasının ərazisinə getirilən mallar 97 qrup və 5000-dən çox altqruplarda təsnifləşdirilmişdir. Bu əmtəə qrupları üzrə orta tarif dərəcələrinin çəkilərini hesablamaq çətin olduğundan idxala tələb funksiyası, idxala tələb dəyəri üzrə elastiklik, əmtəə qrupları üzrə orta idxlə tariflərinin çəkisi hesablanmalıdır.

Orta tarif dərəcəsinin dinamikası

Cədvəl 2


İllər	Gömrük rüsumları üzrə bütçə daxilolmaları		ƏDV üzrə bütçə daxilolmaları		Ümumi bütçə daxilolmaları		İdxalin həcmi		Orta tarif və qeyri-tarif dərəcəsi		ƏDV dərəcəsi		Gömrük ödənişlərinin ümumi tarifi	
	mln. man.	min \$	mln. man.	min \$	mln. man.	mn \$	mln. man.	min \$	mln. man.	min \$	mln. man.	min \$	mln. man.	min \$
2007	160,28	190,81	535,06	636,97	772,01	919,06	4799,34	5713,5	0,0334	0,0334	0,1115	0,1115	0,1609	0,1609
2008	238,65	298,31	775,23	969,04	1110,4	1388,0	5736,0	7170,0	0,0416	0,0416	0,1352	0,1352	0,1936	0,1936
2009	205,68	257,1	832,52	1040,65	1112,72	1390,9	4898,48	6123,1	0,0420	0,0420	0,1700	0,1700	0,2272	0,2272
2010	218,25	272,82	810,95	1013,7	1101,73	1377,12	5280,48	6600,6	0,0413	0,0413	0,1536	0,1536	0,2086	0,2086
2011	231,57	293,13	835,0	1056,96	1141,53	1444,97	7707,24	9756,0	0,0300	0,0300	0,1083	0,1083	0,1481	0,1481
2012	230,62	295,67	916,98	1175,62	1208,35	1549,2	7529,26	9652,9	0,0306	0,0306	0,1218	0,1218	0,1605	0,1605
2013	298,25	382,37	986,08	1264,2	1383,25	1773,39	8355,75	10712,5	0,0357	0,0357	0,1180	0,1180	0,1655	0,1655
2014	365,89	469,1	1071,0	1373,03	1510,76	1936,87	7166,41	9187,7	0,0511	0,0511	0,1494	0,1494	0,2108	0,2108
2015	387,38	384,39	1101,2	1097,5	1591,91	1585,18	9677,54	9216,7	0,0400	0,0417	0,1138	0,1191	0,1645	0,1720
2016	600,21	353,06	1515,3	891,4	2291,67	1348,04	14431,47	8489,1	0,0416	0,0416	0,1050	0,1050	0,1588	0,1588
2017	706,87	415,81	1773,2	1043,05	2608,78	1534,58	14929,40	8782,0	0,0473	0,0473	0,1188	0,1188	0,1747	0,1747

Mənbə: ARDGK-nin və ARDSK-nın məlumatlarına əsasən müəllif tərəfindən hazırlanmışdır.

Cədvəldən göründüyü kimi, ƏDV üzrə bütçə daxilolmalarının həcmi 2007-2017-ci illər üzrə artmışdır. Azərbaycan Respublikasında ƏDV gömrük ödənişlərinin əsas mənbəyi hesab edilir. Tədqiq olunan dövr üzrə bütçə daxilolmalarında xarici ticarət qoyulan məhdudiyyətlər içərisində ƏDV daha çox xüsusi çəkiyə malikdir. Aşağıdakı qrafikdə Azərbaycanda rüsum və ƏDV üzrə gəlirlərin dinamikası və orta tarif dərəcəsi və ƏDV dərəcəsinin dinamikası verilmişdir.


Gömrük rüsumları və ƏDV üzrə bütçə daxilolmaları

Qrafik 2



Mənbə: ARDGK-nin və ARDSK-nın məlumatlarına əsasən MS Excel-də müəllif tərəfindən hazırlanmışdır.

Qrafik 3



Mənbə: ARDGK-nin və ARDSK-nin məlumatlarına əsasən MS Excel-də müəllif tərəfindən hazırlanmışdır.

Əgər hesablanmış orta tarif dərəcəsi və ƏDV dərəcəsini müqayisə etsək, bu halda idxalda ƏDV-nin orta dərəcəsi, orta tarif dərəcəsindən, qrafikdə göründüyü kimi, 4 dəfə yüksəkdir. Əsasən bu ödənişlər tarife görə ödənişlər olmadığından, onlar beynəlxalq hesabatlarda eks olunmur. Xarici ticarət məhdudiyyətlərinin səviyyəsi issa olduqca aşağıdır. İdxalçı müəssisələr və ya istehlakçılar üçün idxal olunmuş mallar üzrə ödənişlərin necə adlandırılmasının təbii ki, heç bir əhəmiyyəti yoxdur. Bu ödənişlər artıq idxal olunan məhsulların və daxili bazarin qiymətlərinə təsir edir. Qeyd etmək lazımdır ki, idxalda tarif ödənişlərinin qeyri-tarif ödənişlərinə dəyişdirilməsi üzrə meyillər bütün dünyada müşahidə edilir. Lakin, bu orta ödənişlərin optimal olub-olmaması müəyyən suallar yaradır. Onların optimallığı ümumi rifahın maksimumunun təyin edilməsi ilə müəyyənlenədirilə bilər.

İdxala tələb funksiyası əsasən gəlirdən, real istehlak xərclərindən və milli valyutanın alıcılıq qabiliyyətindən asılıdır. Qeyd etmək lazımdır ki, idxala tələb istehlak xərcləri səviyyəsi, həmçinin manatın alıcılıq qabiliyyətinin səviyyəsi hesabına azalma, real gəlirlərin artması isə idxala tələbin artması ilə nəticələnir. Aşağıdakı cədvəldə idxala tələb funksiyasının determinantları göstərilmişdir.

Cədvəl 3

İdxala tələb funksiyasının determinantları

İllər	İdxalın no-	Real istehlak	Sənaye-	Gömrük	İdxal üzrə	İdxal üzrə
	minal həcmi,	xərcləri, mln.	istehsal (PPS)	rüsum-	ƏDV (orta	ümumi ödə-
	mln. man	man	(PPS)	lərli	%)	nışlar (%)
2007	5713,5	7850,374	9076,18	3,240	0,0334	0,1115
2008	7170	9556,192	10699,38	2,475	0,0416	0,1352
2009	6123,1	10777,63	11490,14	3,010	0,042	0,1700
2010	6600,6	11521,69	12316,98	2,675	0,0413	0,1536
2011	9756	12317,38	13602,76	2,191	0,03	0,1083
2012	9652,9	13714,95	15330,47	2,159	0,0306	0,1218
2013	10712,5	15354,5	16169,61	2,180	0,0357	0,1180
2014	9187,7	16671	16761,02	2,231	0,0511	0,1494
2015	9216,7	18193,22	17038,69	3,233	0,0417	0,1191
2016	8489,1	14080,39	16489,32	4,447	0,0416	0,1050
2017	8782	9103,218	15818,18	4,211	0,0473	0,1188

Mənbə: ARDGK-nin və ARDSK-nin məlumatlarına əsasən MS Excel-də müəllif tərəfindən hazırlanmışdır.

Cədvəl 1 məlumatları üzrə, 2007-2017-ci illər üzrə Azərbaycan Respublikasında idxalın nominal səviyyəsinə təsir edən amillər arasındakı asılılığı regressiya analizinin aparılması üçün hazır riyazi program paketlərindən E-Views, MatLab, MS Excel, MathCad və s. istifadə etmək olar. Bu məqsədlə E-views program paketindən istifadə edərək cədvəl 3 məlumatlarına əsasən aşağıdakı nəticəni alarıq.

Cədvəl 4

Dependent Variable: Y				
Method: Least Squares				
Date: 05/15/19 Time: 06:07				
Sample: 2007 2017				
Included observations: 11				
Variable	Coefficient	Std. Error	t-Statistic	Prob.
X6	143663.0	109688.8	1.309733	0.2604
X5	-165686.7	108130.0	-1.532291	0.2002
X4	-181668.0	130958.3	-1.387220	0.2377
X3	-1236.776	247.6164	-4.994724	0.0075
X2	0.901360	0.213700	4.217886	0.0135
X1	-0.277284	0.112699	-2.460395	0.0697
C	5322.300	2634.080	2.020554	0.1134
R-squared	0.977657	Mean dependent var	8309.464	
Adjusted R-squared	0.944142	S.D. dependent var	1651.049	
S.E. of regression	390.2126	Akaike info criterion	15.03239	
Sum squared resid	609063.6	Schwarz criterion	15.28559	
Log likelihood	-75.67813	Hannan-Quinn criter.	14.87278	
F-statistic	29.17106	Durbin-Watson stat	3.407587	
Prob(F-statistic)	0.002907			

Mənbə: E-views tətbiqi program paketinə əsasən müəllif tərəfindən hazırlanmışdır.

Eviews tətbiqi program paketinə əsasən alınmış nəticəyə əsasən regressiya tənliyi aşağıdakı kimi olacaqdır:

Estimation Command:

LS Y X6 X5 X4 X3 X2 X1 C

Estimation Equation:

$$Y = C(1)*X6 + C(2)*X5 + C(3)*X4 + C(4)*X3 + C(5)*X2 + C(6)*X1 + C(7)$$

Substituted Coefficients:

$$Y = 143663.034801*X6 - 165686.671732*X5 - 181667.991391*X4 - 1236.77557755*X3 + 0.901360105872*X2 - 0.277284409571*X1 + 5322.30021151 \quad (1)$$

(1) modelinə daxil olan sərbəst dəyişənlərlə asılı dəyişən arasındaki korrelyasiya asılılığını təhlil edərək, korrelyasiya asılılığı (0-0,1) olan amilləri tədqiqat obyektiində çıxarmaqla yeni regressiya tənliyini quraq. Bu məqsədə Cədvəl 3 məlumatlarına əsasən MS Excel tətbiqi program paketində korrelyasiya matrisini qursaq aşağıdakı cədvəli alarıq:

Cədvəl 5

Korrelyasiya matrisi

	<i>Y</i>	<i>X1</i>	<i>X2</i>	<i>X3</i>	<i>X4</i>	<i>X5</i>	<i>X6</i>
<i>Y</i>	1	0,67615	0,824409	-0,25306	-0,12503	-0,45967	-0,49557
<i>X1</i>	0,67615	1	0,800509	-0,22724	0,154871	-0,05985	-0,06183
<i>X2</i>	0,824409	0,800509	1	0,130857	0,30123	-0,2658	-0,228
<i>X3</i>	-0,25306	-0,22724	0,130857	1	0,360178	-0,28699	-0,13816
<i>X4</i>	-0,12503	0,154871	0,30123	0,360178	1	0,470257	0,641395
<i>X5</i>	-0,45967	-0,05985	-0,2658	-0,28699	0,470257	1	0,972246
<i>X6</i>	-0,49557	-0,06183	-0,228	-0,13816	0,641395	0,972246	1

Mənbə: MS Excel tətbiqi program paketinə əsasən müəllif tərəfindən hazırlanmışdır.

Cədvəldən göründüyü kimi, *Y* və *X1*, *X2* dəyişənləri arasında Çədok şkalasına əsasən yüksək birbaşa əlaqə vardır ($R_{yx_1} = 0,68$, $R_{yx_2} = 0,82$). *Y* və *X3*, *X4* dəyişənləri arasında zəif ($R_{yx_3} = -0,253$, $R_{yx_4} = -0,125$) əks-əlaqə, *Y* və *X5*, *X6* dəyişənləri arasında isə orta ($R_{yx_5} = -0,46$, $R_{yx_6} = -0,5$) əks-əlaqə vardır.

Y və *X* dəyişənləri arasında sıfır yaxın korrelyasiya əlaqəsi olmadıqından, heç bir dəyişən tədqiqat obyektiində çıxarılmayacaq. Nəticədə, regressiya tənliyi aşağıdakı kimi olacaqdır:


$$Y = 143663.03 \cdot X_6 - 165686.67 \cdot X_5 - 181667.99 \cdot X_4 - 1236.78 \cdot X_3 + 0.9 \cdot X_2 - 0.28 \cdot X_1 + 5322.30 \quad (2)$$

Təyin edilmiş bu əlaqə tənliyinə əsasən, belə nəticəyə gəlmək olar ki, real istehlak xərclərini ifadə edən *X1* amilinin bir vahid artması, idxlərin nominal həcmimin 0,28 vahid azalmasına, real gəlirlərin (*X2*) bir vahid artması idxlərin nominal həcmimin 0,9 vahid artmasına, sənaye-istehsalının (*X3*) bir vahid artması idxlərin nominal həcmimin 1236,78 vahid azalmasına, gömrük rüsumlarının (*X4*) bir vahid artması idxlərin nominal həcmimin 181667,99 vahid azalmasına, idxlə üzrə ƏDV-nin (*X5*) bir vahid artması idxlərin nominal həcmimin 165686,67 vahid artmasına, idxlə üzrə ümumi ödənişlərin bir vahid artması idxlərin nominal həcmimin 143663,03 vahid artmasına səbəb olmuşdur. Göründüyü kimi, idxlə üzrə ümumi ödənişlər idxlərin nominal həcminin yüksəldilməsinə daha aktiv təsir edən amillərdən biridir.

Çoxluq korrelyasiya əmsalinın $R=0,944$ olması, idxlərin nominal həcmini ifadə edən *Y* asılı dəyişəni ilə modelə daxil olan amilləri ifadə edən sərbəst dəyişənlər (*X1*, *X2*, *X4*, *X5* və *X6*) arasında əlaqənin olduqca yüksək olmasını göstərir. Determinasiya əmsalinın $R^2=0,9776$ olması o deməkdir ki, müvafiq regressiya tənliyi 97,8% dispersiya nəticə göstəriciləri ilə, 2,2%-i isə digər amillərin təsiri ilə izah edilir. Determinasiya əmsalinın yüksək olması regressiya tənliyinin ilkin verilənləri daha yaxşı ifadə etməsi və nəticə amilinin daha çox hissəsinin (97,8%) modelə daxil olan amillər hesabına izah edilməsi ilə əlaqədar olduğunu göstərir.

Qurulmuş (2) modelinin regressiya tənliyi ilə E-views tətbiqi program paketinə əsasən alınan (Fitted) və faktiki (Actual) qiymətlərinin, habelə onların arasındaki qaliqların (Residual) dinamikası aşağıdakı qrafikdə verilmişdir:

Qrafik 4



Mənbə: E-views tətbiqi program paketinə əsasən müəllif tərəfindən hazırlanmışdır.

Regressiya tənliyinin adekvatlığının yoxlanılması.

F – Fişer kriteriyasının köməkliy ilə bütünlükda çoxluq regressiya tənliyinin statistik əhəmiyyətliliyini yoxlamaq olar [1]. Bu məqsədə, F- Fişer kriteriyası, $F_{c_{\text{cədvəl}}} (a; m; n - m - 1)$ qiyməti ilə müqayisə edilməlidir. E-views program paketinin nəticəsini eks etdirən Cədvəl 2 məlumatlarına əsasən,

$$\text{F-statistic (Fişer kriteriyası)} = 29.17$$

EXCEL-də F cədvəl qiymətini, $F_{c_{\text{cədvəl}}} (a; m; n - m - 1) = F_{\text{Fstat}}(a; m; n - m - 1)$ = Fpasnoobr dösturunun köməyi ilə təyin etsək,

$$F_{c_{\text{cədvəl}}} (a; m; n - m - 1) = F_{\text{Fstat}}(0,05; 6; 4) = 6,16$$

F- Fişer kriteriyası, $F_{c_{\text{cədvəl}}} (a; m; n - m - 1)$ qiyməti ilə müqayisə edildikdə görünür ki, F- Fişer kriteriyası $> F_{c_{\text{cədvəl}}} (29,17 > 6,16)$. Bu isə o deməkdir ki, regressiya tənliyi bütövlükdə statistik əhəmiyyətli xarakter daşıyır. Bu isə qurulmuş (2) modelin adekvatlığı deməkdir.

Elastiklik əmsalının hesablanması

İdxalın nominal həcmi ilə ona təsir edən amillər arasındaki asılılığı ifadə edən $Y = 143663.03 \cdot X_6 - 165686.67 \cdot X_5 - 181667.99 \cdot X_4 - 1236.78 \cdot X_3 + 0.9 \cdot X_2 - 0.28 \cdot X_1 + 5322.30$ xətti regressiya tənliyi üçün sərbəst dəyişənin 1% dəyişməsi nəticəsində asılı dəyişənin neçə faiz dəyişməsini ifadə edən elastiklik əmsalını hesablaşsaq aşağıdakı nəticələri alarıq [4]:

$$E_{\text{real xərclər}} = \frac{\alpha_1 \times \bar{x}_1}{\bar{y}} = \frac{0,28 \times 12649,14}{8309,464} = 0,426$$

$$E_{\text{real gəlirlər}} = \frac{\alpha_2 \times \bar{x}_2}{\bar{y}} = \frac{0,9 \times 14072,07}{8309,464} = 1,52$$

$$E_{\text{sənaye istehsalı}} = \frac{\alpha_3 \times \bar{x}_3}{\bar{y}} = \frac{1236,78 \times 2,91}{8309,464} = 0,434$$

$$E_{\text{gömrük rüsumları}} = \frac{\alpha_4 \times \bar{x}_4}{\bar{y}} = \frac{181667,99 \times 0,0397}{8309,464} = 0,87$$

$$E_{\text{idxl üzrə ƏDV}} = \frac{\alpha_5 \times \bar{x}_5}{\bar{y}} = \frac{165686,67 \times 0,1282}{8309,464} = 2,56$$

$$E_{\text{idxl üzrə ümumi ödənişlər}} = \frac{\alpha_6 \times \bar{x}_6}{\bar{y}} = \frac{143663,03 \times 3,113}{8309,464} = 0,18$$


Elastiklik əmsalları üzrə alınmış bu qiymətlərə əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında real xərclərin 1% artması idxlərin nominal həcminin 0,43% azalmasına, real gəlirlərin 1% artması idxlərin nominal həcminin 1,52% artmasına, sənaye istehsalının 1% artması

idxalin nominal həcmimin 0,434% azalmasına, gömrük rüsumlarının 1% artması idxalin nominal həcminin 0,87% azalmasına, idxal üzrə ümumi ödənişlərin 1% artması isə idxalin nominal həcminin 0,18% artması ilə nəticələnmişdir.

Idxalin nominal həcminin proqnozlaşdırılması


E-views tətbiqi program paketinə əsasən alınmış $Y = 143663.03 \cdot X_6 - 165686.67 \cdot X_5 - 181667.99 \cdot X_4 - 1236.78 \cdot X_3 + 0.9 \cdot X_2 - 0.28 \cdot X_1 + 5322.30$ regressiya tənliyi ilə tapılmış idxalin nominal həcminin illər üzrə qiymətləri və standart səhvləri, habelə tənliyin proqnoz məqsədi üçün istifadə edilməsinin bir sıra xarakteristikası E-views tətbiqi program paketinə əsasən aşağıdakı qrafikdə göstərilmişdir:

Qrafik 5



Mənbə: E-views tətbiqi program paketinə əsasən müəllif tərəfindən hazırlanmışdır.

Qrafikdən istifadə edərək, Azərbaycanda idxalin nominal həcminin proqnoz qiymətlərini də müəyyən etmək olar. Belə ki, 2018-ci ildə idxalin nominal həcmi 8782 milyon manat olmuşdur və artması proqnoz edilir.

Qrafik 6
Azərbaycan Respublikasında idxalin nominal həcminin 2025-ci ilədək proqnoz qiymətləri.

Mənbə: MS Excel programına əsasən müəllif tərəfindən hazırlanmışdır.

Qrafikdən göründüyü kimi, Azərbaycan Respublikasında idxalin nominal həcminin 2025-ci ildə proqnoz qiymətləri 2018-ci illə müqayisədə 23,2% və yaxud 2330,4 mln. manat artacağı gözlənilir.

Nəticə

Tədqiqat nəticəsində Azərbaycanda real ÜDM-lə qiymət indeksi arasında xətti asılılıqla ifadə olunan yüksək korrelasiya əlaqəsinin olduğu və qiymət indeksinin dəyişməsinin real ÜDM-in dəyişməsinə birbaşa təsir etməsi müəyyən edilmişdir. Idxala tələb və onun daxili bazarın asılılığı təhlil edilərək belə nəticəyə gəlinmişdir ki, idxala məcmui tələb funksiyası əsasən idxal qiyməti, daxili bazar qiymətləri və adamaşına düşən gəlirlə bərabər, real istehlakın həcmindən, idxal vergilərindən, o cümlədən idxal rüsumları, ƏDV, ümumi ödənişlər və xarici ticarətin liberalıq səviyyəsindən də əsaslı şəkildə asılıdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 2007-2017-ci illəri əhatə edən dövr üzrə büdcə daxil olmalarında xarici ticarətə qoyulan məhdudiyyətlər içərisində ƏDV daha çox xüsusi çəkiyə malikdir və idxalda ƏDV-nin orta dərəcəsi, orta tarif dərəcəsindən 4 dəfə yüksəkdir. Idxala tələb funksiyasının determinantlarına əsasən E-views program paketinin tətbiqi ilə idxalin nominal həcmi ilə real xərclərin, real gəlirlərin, sənaye istehsalının, idxal üzrə ƏDV-nin, gömrük rüsumlarının və idxal üzrə ümumi ödənişlərin arasındaki asılılığı ifadə edən $Y = 143663.03 \cdot X_6 - 165686.67 \cdot X_5 - 181667.99 \cdot X_4 - 1236.78 \cdot X_3 + 0.9 \cdot X_2 - 0.28 \cdot X_1 + 5322.30$ regressiya tənliyi qurulmuş və elastiklik əmsalları hesablanaraq həmin amillərin 1 % dəyişməsi hesabına idxalin nominal həcminin dəyişməsi müəyyən edilmişdir. Həmçinin, idxalin nominal həcminin 2025-ci ildək proqnoz qiymətlərinin artımla müşahidə ediləcəyi müəyyən edilmişdir..

ƏDƏBİYYAT

1. Y.H.Həsənli, R.T.Həsənov. İqtisadi tədqiqatlarda riyazi üsulların tətbiqi. Bakı, 2002.
2. Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Bakı, "Azərbaycan" nəşriyyatı, 2005.
3. Əlirzayev E. Azərbaycan Respublikasında büdcə sisteminin ümumi dinamikasının təhlili. Azərbaycanın Vergi Jurnalı. 2015; 06:14.
4. Yadigarov T.A. Ekonometrika. Dərs vəsaiti. Bakı: ADDA-nın mətbəəsi, 2013, 168 s.
5. Yadigarov T.A. Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər. Bakı, "Avropa" nəşriyyatı, 2018-350 s.
6. M.Gülaliyev, S.Abasova, S.Hüseynova, R.Əzizova, T.Yadigarov. Assessment of impacts of the state intervention in foreign trade on economic growth.// Revista ESPACIOS. ISSN 0798 1015 Vol. 38 (№ 47). Year 2017, Indexed em Scopus.
7. Jeffrey M. Wooldridge, Introductory Econometrics, South Western Gengage Learning, 2009.
8. Vogelvang B. Econometrics, Theory and Application with E-Views, Pearson Education, 2005.
9. Griffiths W., Hill C., Lim G., Using EViews: For Principles of Econometrics, 2010.
10. Mustafa Sevüktekin, Mehmet Nargeleçenler. Ekonometrik zaman serileri analizi. Eviews Uygulamalı, Nobel Yayın Dağıtım, Ankara, 2007.
11. Şahin Akkaya, Vedat Pazarlıoğlu. Ekonometri-1,2, İstanbul, 1998.
12. <http://www.stat.gov.az>
13. <https://customs.gov.az>
14. <http://www.econometricsbooks.com/#undergraduate>

Эльвин Вахид оглы Алирзаев,
к.э.н., доцент Академия Государственного
Таможенного Комитета, зав. каф.

Табриз Абдулла оглы Ядигаров
Институт Экономики НАНА,
научный сотрудник, к.э.н.

Оценка функционального спроса и факторов, влияющих на него

Резюме

В статье проанализируются различные методы, используемые для оценки функции предельного спроса на импорт, зависимость эквивалентного уровня благосостояния, зависимость между реальным ВВП и индексом цен, таможенные пошлины и НДС по поступлению в бюджет, средний тариф и нетарифной ставки, ставка НДС, а также общий тариф таможенных платежей. Кроме того, было проведено анализ и оценка влияние реальных расходов и доходов на потребление, промышленного производства, таможенных пошлин, НДС на импорт и общих импортных платежей на номинальные объемы импорта с применением пакета программ E-views в соответствии с функцией требований к импорту на основе выручки, реальные потребительские расходы и национальная покупательная способность, а также прогнозировано номинальный объем импорта в Азербайджан к 2025 году.

Ключевые слова: импорт, таможенные пошлины, тарифная ставка, доходы бюджета, индекс цен, корреляционно-регрессионный анализ, обменный курс.

*Elvin Vakhid Alirzaev,
Ph.D., assistant professor
Academy of State Customs Committee, h*

*Tabriz Abdulla Yadigarov
Institute of Economics of ANAS, Researcher, PhD.*

Demand function to export and estimation their affecting factors

Summary

In the article, the various methods used to assess marginal demand function on import, the dependence of the equivalent welfare level, the dependence between the real GDP and price index, the customs duties and VAT as budget receipts, the average tariff and non-tariff rates, VAT rate, and also the general tariff of customs payments has been analyzed. Besides, the impact of real consumption expenditures and revenues, industrial production, customs duties, VAT on imports and total import payments on nominal volumes of imports, with the application of E-views software package, according to the import requirement function based on revenue, real consumption costs and national purchasing power and assessed nominal volume of imports in Azerbaijan by 2025 are estimated as well as.

Key words: import, customs duties, tariff, VAT, demand function, price index, correlation-regression analysis, exchange rate.